

**“AQRAR SFERANIN İQTİSADİYYATI VƏ İDARƏ EDİLMƏİ” fənni üzrə  
test imtahan sualları**

1. Aqrar sferanın əsas məqsədi nədir?

- 1) torpaqdan istifadənin yaxşılaşdırılması
- 2) ərzaq təhlükəsizliyinin təmini
- 3) ekoloji cəhətdən təmiz məhsul istehsal
- 4) torpağın eroziyadan qorunması
- 5) ətraf mühitin mühafizəsi

2. Respublikada məşğul əhalinin neçə faizi aqrar sahədə işləyir?

- 1) 15,6 %-ə qədəri
- 2) 19,6 %-ə qədəri
- 3) 38,0 %-dən çoxu
- 4) 6,9 %-ə qədəri
- 5) 45,6 %-dən çoxu

3. ÜDM-da aqrar sferanın xüsusi çəkisi necə faizi təşkil edir?

- 1) 46,5 %-dən çoxunu
- 2) 19,7 %-ə qədərini
- 3) 13,3 %-dən çoxunu
- 4) 5,7 %-ə qədərini
- 5) 3,5 %-dən çox hissəsini

4. Yeyinti sənaye müəssisələrinin xammal ehtiyaclarının necə faizi aqrar sfera hesabına ödənilir?

- 1) 60,0 %-dən çoxu
- 2) 40,0 %-ə qədəri
- 3) 35,6 %-ə qədəri
- 4) 55,6 %-dən çoxu
- 5) 80,0 %-dən çoxu

5. İqtisadiyyatın dayanaqlı sahəsi hansıdır?

- 1) kənd təsərrüfatı
- 2) meşə təsərrüfatı

- 3) sənaye
- 4) tikinti
- 5) ticarət

6. Aqrar sferanın obyektiv əsasını nə təşkil edir?

- 1) əmək məhsuldarlığı
- 2) məhsulların maya dəyəri
- 3) əmək haqqı
- 4) istehsalın təşkili
- 5) əmək bölgüsünün dərinləşməsi

7. Aqrar sferanın iqtisadiyyatı nə deməkdir?

- 1) istehsalın əsasıdır
- 2) ictimai münasibətlərin məcmusudur
- 3) iqtisadi əlaqədir
- 4) iqtisadi qanunlardır
- 5) istehsalın ixtisaslaşmasıdır

8. Aqrar sferada təhlil metodundan hansı məqsədlər üçün istifadə olunur?

- 1) optimal variantın seçilməsi
- 2) məhsul artımının təmin edilməsi
- 3) istehsala xidmətin təşkili
- 4) ətraf mühitin mühafizəsi
- 5) suvarma sisteminin yaxşılaşdırılması

9. Aqrar sferanın öyrənilməsində normativ metoddan istifadənin məqsədi nədir?

- 1) iqtisadi münbitliyi artırmaq
- 2) proqnozların işlənməsi
- 3) təbii münbitliyi qorumaq
- 4) şoranlaşmanın qarşısını almaq
- 5) istehsala xidmət

10. Aqrar sferada balans metodundan hansı məqsədlər üçün istifadə olunur?

- 1) melorasiya işinin aparılması
- 2) istehsalın təmərküzləşməsi
- 3) istehsala xərcləri azaltmaq
- 4) əmtəələrə təlabatın müəyyən etmək
- 5) istehsalı stimullaşdırmaq

11. Aqrar sferada statistik metod hansı məqsədlərə xidmət edir?

- 1) məlumatların işlənməsinə
- 2) müşahidələrin aparılmasına
- 3) məlumatların sistemləşdirilməsinə
- 4) hadisələrin inkişafını xarakterizə edilməsinə
- 5) qrafik üsulundan istifadəyə

12. Aqrar sferada statistik metod hansı formada təzahür edir?

- 1) müşahidə formasında
- 2) qərarların qəbulunda
- 3) məlumatların işlənməsində
- 4) istehsalın təşkilində
- 5) gəlirlərin bölgüsündə

13. Aqrar sferada müşahidənin aparılması nə ilə nəticələnir?

- 1) məlumatların işlənməsi
- 2) məlumatların sistemləşdirilməsi
- 3) məlumatların işlənməsi və sistemləşdirilməsi
- 4) istehsalın təmərküzləşməsi
- 5) istehsalın ekstensiv inkişafı

14. Aqrar sferada statistik məlumatların işlənməsi və ümumiləşdirilməsi nə ilə nəticələnir?

- 1) qrafik üsulunun qurulması ilə
- 2) təhlildən istifadəyə edilməsi ilə
- 3) nəticənin təhlil yolu ilə
- 4) iqtisadi müqayisə ilə
- 5) problemin öyrənilməsi ilə

15. Aqrar bölmədə induksiya metodu vasitəsi ilə nə öyrənilir?

- 1) problemlərin işlənməsini
- 2) hadisələrin aşkarlanmasını
- 3) sosial məsələlərin həll edilməsini
- 4) hadisələrin bütövlükdə öyrənilməi
- 5) iqtisadi məsələlərin həll edilməsini

16. Aqrar sferada deduksiya metodundan hansı məqsədlər üçün istifadə olunur?

- 1) əmək balansının tərtibində
- 2) məşğulluğun təmin edilməsində

- 3) səmərəliliyin yüksəldilməsində
- 4) hadisələrin xüsusi cəhətlərinin öyrənilməsində
- 5) hadisələrin bir-biri ilə bağlılığının öyrənilməsində

17. Aqrar sferada monoqrafiya metodu hansı məqsədlərə xidmət edir?

- 1) həyata keçirilən tədbirlərə
- 2) texnologiyanın məhsuldarlığa təsirini
- 3) istehsalın təşkili prinsiplərini
- 4) proses modelləşdirilməsini
- 5) iqtisadi artımın təmin edilməsinə

18. Aqrar sferada iqtisadi-riyazi üsulun tətbiqi hansı məqsədlərə xidmət edir?

- 1) iqtisadiyyatın tənzimlənməsinə
- 2) sosial-iqtisadi problemlərin həllinə
- 3) gələcək inkişafın optimal həllinə
- 4) istehsalın ixtisaslaşmasına
- 5) əmək haqqının artırılmasına

19. Aqrar sfera respublika iqtisadiyyatının hansı sahəsini özündə birləşdirir?

- 1) ictimai münasibətləri
- 2) təsərrüfatçılıq formalarını
- 3) yalnız kənd təsərrüfatını
- 4) meşə təsərrüfatını
- 5) kənd və meşə təsərrüfatı, emalı, xidmət

20. "Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi" elminin tədqiqat obyektini nə təşkil edir?

- 1) dövlət təsərrüfatları
- 2) sənaye müəssisələri
- 3) bəliqçilik təsərrüfatları
- 4) tikinti təşkilatları
- 5) kəndli, ailə, ev təsərrüfatları, emal

21. "Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi" elminin predmetini nə təşkil edir?

- 1) obyektiv iqtisadi qanunlar
- 2) iqtisadi islahatlar
- 3) torpaq islahatı
- 4) sahibkarlıq fəaliyyəti
- 5) istehsalın proqnozlaşdırılması

22. Aqrar sferada istehsal ehtiyatına nələr daxildir?

- 1) torpaq fondu
- 2) meşə fondu
- 3) əmək ehtiyatları
- 4) su fondu
- 5) bunların hamısı

23. Bazar iqtisadiyyatına keçidlə əlaqədar aqrar sferanın qarşısında duran vəzifələr nələr aid edilir?

- 1) çayçılığın inkişafı
- 2) irriqasiya işlərinin aparılması
- 3) torpaqların melorasiyası
- 4) əkin sahəsinin 2,0 milyon ha çatdırılması
- 5) suvarma sistemlərinin yaxşılaşdırılması

24. Aqrar sferada taxılçılığın inkişafı üçün hansı tədbirlərin həyata keçirilməsi önəmlidir?

- 1) əkin sahəsinin azaldılması
- 2) dəmiyyə əkinçiliyə keçilməsi
- 3) meşə massivlərinin salınması
- 4) taxılın məhsuldarlığının azaldılması
- 5) əkinlərdə taxılın xüsusi çəkisinin 60 %-ə çatdırılması

25. Aqrar sferada özəlləşdirməyə dair dövlət proqramının həyata keçirilməsində əsas məqsəd nədir?

- 1) sahibkarlığın üstün inkişafı
- 2) istehsalın həcmının artırılması
- 3) çayçılığın inkişafı
- 4) dövlət təsərrüfatlarının inkişafı
- 5) xidmət sahələrinin inkişafı

26. Aqrar sferada təsərrüfatçılığın iqtisadi mexanizminin təkmilləşdirilməsi istiqamətində nəyə üstünlük verilməlidir?

- 1) bazar münasibətləri əsasında qurulmasına
- 2) köhnə variantının saxlanılmasına
- 3) ekoloji təminatın yaxşılaşdırılmasına
- 4) zəruri infrastrukturun yaradılmasına
- 5) xarici təcrübədən istifadəyə

27. Bazar iqtisadiyyatı şəraitində aqrar sferanın qarşısında duran əsas vəzifələr hansıdır?

- 1) yerlərdə mövcud potensialdan istifadə
- 2) xarici investisiyaların cəlb edilməsi
- 3) emalın xammal ərazilərinə yaxşılaşdırılması
- 4) ölkə əhalisinin ərzaq və ekoloji təminatı
- 5)) bunların hamısı

28. Aqrar münasibətlər nəyi özündə birləşdirir?

- 1) istehsalın təmərküzləşməsini
- 2) torpaqların irriqasiyasını
- 3) torpaqlardan istifadə səviyyəsini
- 4)) istehsal münasibətlərinin məcmusunu
- 5) istehsala vəsait qoyuluşunu

29. Aqrar sferada yüksək əmək tutumlu sahə nə deməkdir?

- 1) kompleks mexanikləşmə
- 2) avtomatlaşdırma
- 3)) əl əməyinin üstünlük təşkil etməsi
- 4) əməyin stimullaşdırılması
- 5) istehsala marağın artırılması

30. Aqrar sferanın sosial-iqtisadi mahiyyəti nədir?

- 1) istehsalın səviyyəsinin yüksəlməsi
- 2) milli iqtisadiyyatın formalaşması
- 3)) cəmiyyətdə sabitliyin təmin edilməsi
- 4) ərzaq probleminin həlli
- 5) ekoloji cəhətdən təmiz məhsul istehsalı

31. Aqrar sferada differensial kredit siyasəti nə deməkdir?

- 1) istehsalın maliyyələşməsi
- 2) investisiyaların cəlb edilməsi
- 3) vergi güzəştlərinin tətbiqi
- 4)) fərqli kredit siyasəti
- 5) lizinq xidmətinin təşkili

32. Aqrar sferada differensial vergi siyasəti nədir?

- 1) gəlirlərin tənzimlənməsi
- 2) gömrük rüsumlarının tətbiqi

- 3) material xərclərinə qənaət
- 4) vergi tətbiqinin təkmilləşdirilməsi
- 5)) güzəştli vergi tətbiqi

33. Aqrar sferada struktur dəyişiklikləri nə deməkdir?

- 1) istehsalın təşkili
- 2) istehsalın ixtisaslaşması
- 3) istehsalın intensivləşməsi
- 4) əməyin təşkili
- 5)) istehsalın tələb-təklif əsasında təşkili

34. Aqrar sferanın məhsullarının ilkin emalı nədir?

- 1) keyfiyyətli məhsul istehsalıdır
- 2) maya dəyərinin aşağı salınmasıdır
- 3) məhsulların qablaşdırılmasıdır
- 4) məhsulların tədarüküdür
- 5)) məhsulların şirəsinin alınması

35. Aqrar sferada potensial və həqiqi mümkün olan məhsuldarlığa təsir edən amillər hansıdır?

- 1) torpağın münbitliyi
- 2) suvarma şəraiti
- 3) torpaqların rekultivasiyası
- 4)) günəşin radiasiyası, istilik, yağmurlar
- 5) torpağın meliorasiyası

36. Aqrar sferada idarə olunan amillər hansıdır?

- 1) günəşin radiasiyası
- 2) yağmurların miqdarı
- 3) külək və su eroziyası
- 4) torpağın şoranlaşması
- 5)) sort, aqrotexnika, qida mühiti

37. ÜDM-da iqtisadiyyatın hansı sahəsində dinamiklik müşahidə edilir?

- 1) kənd təsərrüfatında
- 2) meşə təsərrüfatında
- 3) nəqliyyat və rabitədə
- 4) sair sahələrdə
- 5)) sənaye sahələrində

38. Aqrar sferada 2008-ci ildə iqtisadi artım neçə faiz təşkil etmişdir?

- 1) 20-25 %-ə qədər
- 2) 3-5 %-ə qədər
- 3) 6-8 %-ə qədər
- 4) 0,5 %-dən çox
- 5) 10,0 %-ə qədər

39. Aqrar sferada 2000-2008-ci illərdə məhsul istehsalı artımı neçə faiz təşkil etmişdir?

- 1) 50-60 %-dən çox
- 2) 3,0-3,1 dəfə
- 3) 1,5-2,0 dəfədən çox
- 4) 75-80 %-dən çox
- 5) 5,1 dəfədən az

40. Aqrar sferaya investisiya qoyuluşu 2000-2008-ci illər ərzində neçə dəfə artmışdır?

- 1) 50-70 % arasında
- 2) 50,0 dəfədən çox
- 2) 2,5-3,0 dəfədən çox
- 3) 5,1-6,5 dəfədən çox
- 4) 30,5-40,5 dəfədən çox

41. Ölkə əhalisinin gəlirlərinin neçə faizi aqrar sferada formalaşır?

- 1) 20-25 %-ə qədəri
- 2) 30-35 %-ə qədəri
- 3) 50,0 %-ə qədəri
- 4) 70,0-dən çoxu
- 5) 80,0-dən azı

42. Aqrar sferada torpaq və əmlakın özəlləşdirilməsi nəticəsində neçə ailə, kəndli təsərrüfatı yaradılmışdır?

- 1) 1156-dan çox
- 2) 1159-dan çox
- 3) 2651-ə qədər
- 4) 1956-2000-dən çox
- 5) 2500-dən az

43. Aqrar sferada özəl qurumların yaranması nəticəsində neçə ailə fiziki şəxs kimi fəaliyyətə başlamışdır?

- 1) 250 min nəfərdən çox
- 2) 350 min nəfərdən çox
- 3) 450 min nəfərə qədər
- 4) 565 min nəfərdən az
- 5)) 843 min nəfərdən çox

44. Aqrar sahədə islahatların gedişinin sürətləndirilməsinə dair Prezident fərmanında nə kimi güzəştlər vermişdir?

- 1)) vergi güzəştləri
- 2) güzəştlı kredit
- 3) maliyyə yardımı
- 4) istehsalın stimullaşdırılması
- 5) istehsalın təşkili

45. Kənd təsərrüfatı məhsulları istehsalında özəl bölmənin xüsusi çəkisi neçə faiz təşkil edir?

- 1) 50-60 %-ə qədər
- 2) 75-80 %-ə qədər
- 3)) 99,5 %-dən çox
- 4) 92,0 %-dən çox
- 5) 98,0 %-dən az

46. Aqrar bölmənin hansı sahələrində istehsalın artımında dinamıklık müşahidə edilir?

- 1) kartof istehsalında
- 2) tərəvəz istehsalında
- 3) meyvə və giləmeyvə istehsalında
- 4) ət və süd istehsalında
- 5)) bunların hamısında

47. Aqrar sahədə ixtisaslaşma istiqamətindən asılı olaraq meyvə-tərəvəz istehsalı və emalı güclərinin çoxu hansı regiondadır?

- 1)) Quba-Xaçmaz zonasında
- 2) Şirvan zonasında
- 3) Gəncə-Qazax zonasında
- 4) Qarabağ-Mil zonasında
- 5) Naxçıvan Muxtar Respublikasında

48. Aqrar sferada istehsal olunan 1 kq üzümdə nə qədər kallori var?

- 1) 250-300 kallori
- 2) 390-500 kallori
- 3)) 700-1200 kallori
- 4) 1500-2000 kallori
- 5) 2000-dən çox kallori

49. 2008-ci ildə həyata keçirilən ixrac əməliyyatlarında hansı ölkələr daha çox məhsul göndərilməmişdir?

- 1) MDB məkanı ölkələrinə
- 2) Avropa Birliyi ölkələrinə
- 3)) Qara Dəniz iş birliyi ölkələrinə
- 4) Asiya qitəsi ölkələrinə
- 5) Şimali Amerika ölkələrinə

50. Aqrar sənaye məhsullarının ixracında hansı amillər nəzərə alınmalıdır?

- 1) müəssisələrin mövcud inkişaf səviyyəsi
- 2) müəssisələrin maliyyə möhkəmliyi
- 3) buraxılan məhsulların çeşidi, keyfiyyəti
- 4) məhsulların rəqabətqabiliyyətliliyi
- 5)) bunların hamısı

51. Respublikada idxal əməliyyatlarında hansı məhsullara üstünlük verilir?

- 1) cins damazlıq heyvanlara
- 2) əkin üçün elit bitki toxumlarına
- 3) süd və süd məhsullarına
- 4) konservləşdirilmiş məhsullara
- 5)) bunların hamısına

52. Aqrar sferada ərzaq məhsullarına hansılar aid edilir?

- 1) pambıq məhsulu
- 2) tütün, barama
- 3) qeyri-ərzaq məhsulları
- 4)) bütün qida məhsulları
- 5) emal edilmiş

53. Aqrar sferada qeyri ərzaq məhsullarına hansı məhsullar daxildir?

- 1) emal olunmuş meyvə-tərəvəz
- 2) konservləşdirilmiş ət məhsulları
- 3) soyudulmuş qida məhsulları
- 4)) qidalanmada istifadə olunmayan məhsullar

5) meyvə və giləmeyvə məhsulları

54. Aqrar sferada məhsulların ixracı nədir?

- 1) məhsulların emalı
- 2) istehsalın təşkili
- 3) əməyin təşkili forması
- 4) malların ölkə sərhədindən çıxarılması
- 5) malların xaricdən ölkəyə gətirilməsi

55. Aqrar sferada müxtəlif çeşiddə və keyfiyyətdə məhsul istehsalı və emalı nəyə xidmət edir?

- 1) istehsalın təşkilinə
- 2) struktur dəyişikliklərinə
- 3) istehsala xidmətin yaxşılaşdırılmasına
- 4) ixrac potensialının artırılmasına
- 5) məşğulluğun təmin edilməsinə

56. Azərbaycanda ilk dəfə hansı nüfuzlu şəxs pambıq parça istehsalı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olub?

- 1) Musa Nağıyev
- 2) Mayılov qardaşları
- 3) Privalovlar
- 4) Zeynalabdin Tağıyev
- 5) Nobel qardaşları

57. Azərbaycanda XX əsrin əvvəllərində aqrar sferanın hansı sahəsi inkişaf etmişdir?

- 1) taxılçılıq
- 2) maldarlıq
- 3) tərəvəzçilik
- 4) pambıqçılıq
- 5) çayçılıq

58. Azərbaycan müstəqillik qazandıqdan sonra sahibkarlığın inkişaf mərhələsi hansı dövrü əhatə edir?

- 1) 1940-1950-ci illəri
- 2) 1950-1960-cı illəri
- 3) 1960-1970-ci illəri
- 4) 1970-1990-cı illəri
- 5) 1990-1993-cü illəri

59. Aqrar sferada sahibkarlığın ikinci inkişaf mərhələsi hansı illəri əhatə edir?

- 1) 1990-1993-cü illəri
- 2) 2002-2005-ci illəri
- 3) 2005-2008-ci illəri
- 4) 1993-2002-ci illəri
- 5) 2008-2010-cu illəri

60. Aqrar sferada sahibkarlığın üçüncü inkişaf mərhələsi hansı dövrü əhatə edir?

- 5) 1993-cü ilə qədər olan dövrü
- 6) 1993-1996-cı illəri
- 7) 1996-2000-ci illəri
- 8) 2000-2002-ci illəri
- 5) 2002-2010-cu ilə olan dövrü

61. Aqrar sferada sahibkarlıq fəaliyyətinin növləri hansılardır?

- 1) dövlət mülkiyyətinin özəlləşdirilməsi
- 2) təsərrüfatçılıq formaları
- 3) istehsalın ixtisaslaşması
- 4) kiçik, orta, iri sahibkarlıq
- 5) əməyin təşkili formaları

62. Aqrar sferada kiçik və orta sahibkarlıq hansı üstünlüklərə malikdir?

- 1) istehsalın ixtisaslaşmasına
- 2) istehsalın kooperativləşməsinə
- 3) şəxsi marağın artırılmasına
- 4) iqtisadiyyatın lazımi çevikliyinə
- 5) rəqabət mühitinin yaradılmasına

63. Aqrar sferada sahibkarlıq fəaliyyət imkanlarına görə hansı istiqamətlərə ayrılır?

- 1) məsləhət sahibkarlığı
- 2) ticarət sahibkarlığı
- 3) istehsal sahibkarlığı
- 4) maliyyə sahibkarlığı
- 5) xidmət sahibkarlığı

64. Aqrar sferada sahibkarlığın hansı forması daha geniş yayılıb?

- 1) Dövlət sahibkarlığı
- 2) fərdi sahibkarlıq
- 3) koolektiv sahibkarlıq

- 4) iri sahibkarlıq
- 5) sair sahibkarlıq

65. Respublikanın aqrar bölmələrində sahibkarlıqla neçə hüquqi şəxs məşğuldur?

- 1) 1500-2000-dən çox
- 2) 2500-3000-ə qədər
- 3) 4000-5500-dən çox
- 4) 15660-dən çox
- 5) 20000-20500-dən çox

66. Aqrar sferada sahibkarlıqla məşğul olan subyektlərin neçəsi emal sahəsində fəaliyyət göstərir?

- 1) 3500-ə qədəri
- 2) 3500-4000-ə qədəri
- 3) 4500-dən çoxu
- 4) 6100-dən çoxu
- 5) 7500-ə qədəri

67. 2002-2008-ci illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən 271,4 milyon manat güzəştli kreditin nə qədəri kənd təsərrüfatı məhsulları istehsalı və emala yönəldilmişdir?

- 1) 85-95 milyon manatı
- 2) 115-120 milyon manatı
- 3) 130 milyon manatı
- 4) 147 milyon manatı
- 5) 200 milyon manatdan çoxu

68. Aqrar sferada 2008-2015-ci illərdə ərzaq təminatını yaxşılaşdırmaq üçün neçə maddədən ibarət proqram nəzərdə tutulub?

- 1) 5 maddədən ibarət proqram
- 2) 7 maddədən ibarət proqram
- 3) 8 maddədən ibarət proqram
- 4) 10 maddədən ibarət proqram
- 5) 15 maddədən ibarət proqram

69. Aqrar sferada sahibkarlığın inkişafının sosial-iqtisadi əhəmiyyəti nədədir?

- 1) istehsalın artımında
- 2) çoxnövlü təsərrüfatların yaradılmasında
- 3) maddi nemətlər bolluğunun yaradılmasında
- 4) intensiv inkişafın təmin edilməsində

5) əhalinin maddi təminatının pisləşməsində

70. Aqrar sferada aparılan siyasət nəyi təmin etməlidir?

- 1)) yerli istehsalçılara üstünlük verilməsi
- 2) istehsalın tempinin aşağı salınması
- 3) ərzaq məhsulları istehsalının azalması
- 4) əhalinin təminatının pisləşməsi
- 5) köhnə texnologiyanın tətbiqi

71. Aqrar sferada sahibkarlıq fəaliyyətini canlandırmaq məqsədilə hansı tədbirlər həyata keçirilməlidir

- 1) çoxukladlı iqtisadiyyatın zəifləməsi
- 1) yerli resurslardan zəif istifadə
- 2) regional xüsusiyyətlərin nəzərə alınması
- 4)) inkişaf istiqamətlərin diqqətin artırılması
- 5) bütün regionlar üçün eyni tövsiyələr vermək

72. Aqrar iqtisadiyyat məfhumu nəyi özündə birləşdirir?

- 1) təbiətdən istifadəni
- 2) torpağın rekultivasiyasını
- 3) torpağın çirklənməsini
- 4)) torpaqla bağlı münasibətləri
- 5) istehsalın təşkilini

73. Aqrar istehsal məfhumu nəyi özündə əks etdirir?

- 1) torpağın meliorasiyasını
- 2) istehsalın səviyyəsini
- 3) istehsalın təmərküzləşməsini
- 4)) növlər üzrə məhsul istehsalını
- 5) istehsalın tənzimlənməsini

74. Aqrar sferada istehsal xüsusiyyətinin mahiyyəti nədədir?

- 1) suvarma şəraitindən asılılığı
- 2) külək eroziyasından asılılığı
- 3) ətraf mühitlə bağlılığı
- 4) istehsalın təşkili
- 5)) mövsümü xarakterli olması

75. Aqrar sferada təkrar istehsal nə ilə xarakterikdir?

- 1) məhsul istehsalının azalması
- 2) elmi-texniki tərəqqinin tətbiqi
- 3) istehsalın təmərküzləşməsi
- 4) istehsalın davamlı inkişafı
- 5) maya dəyərinin yüksəlməsi

76. Aqrar sferanın 5-ci xüsusiyyəti nəyi özündə əks etdirir?

- 1) sahibkarlığın formalaşmasını
- 2) işçi qüvvəsi axınını
- 3) əməyin təşkili formalarını
- 4) işçi qüvvəsinin təkrar istehsalı
- 5) məşğulluq səviyyəsini

77. Aqrar sferada geniş təkrar istehsalın iki metodu hansılardır?

- 1) torpağın özəlləşdirilməsi
- 2) əmlakın özəlləşdirilməsi
- 3) ətraf mühitin mühafizəsi
- 4) ekstensiv və intensiv inkişaf
- 5) istehsalın stimullaşdırılması

78. Bir məfhum kimi ərzaq təhlükəsizliyi nədir?

- 1) məhsul istehsalının artımı
- 2) səmərəliliyin aşağı düşməsi
- 3) yeni texnologiyanın tətbiqi
- 4) aqrar sferanın inkişafı
- 5) cəmiyyətin fiziki mövcudluğunun qorunması

79. Əhalinin ərzaq təhlükəsizliyi anlayışına daxil olan üsürlər hansılardır?

- 1) keyfiyyətsiz məhsul istehsalı
- 2) istehsalın səviyyəsinin aşağı salınması
- 3) ərzaq məhsulları çatışmamazlığı
- 4) işçi qüvvəsinin təkrar istehsalı
- 5) keyfiyyətli ərzaq məhsulunun mövcudluğu

80. Əhalinin ərzaq təhlükəsizliyinə daxil olan ikinci ünsür hansıdır?

- 1) ailələrin ərzağı əldə edə bilməsi
- 2) cəmiyyətdə ərzaq çatışmamazlığı
- 3) ərzaq bolluğunun yaradılması
- 4) istehsalın həcmnin artırılması
- 5) taxıla tələbatın azalması

81. Əhalinin ərzaq təhlükəsizliyinə daxil olan üçüncü ünsür hansıdır?

- 1) ərzağın qidalıq səviyyəsi norması
- 2) ərzağın qidalıq səviyyəsinin aşağı düşməsi
- 3) keyfiyyətsiz məhsul istehsalı
- 4) ərzağın analoji qidalandırıcı tərkibi
- 5) istehsalın zəif tənzimlənməsi

82. Milli səviyyədə qeyri ərzaq təhlükəsizliyi nədir?

- 1) etibarlı bazarın olması
- 2) etibarlı bazarın olmaması
- 3) əmtəə istehsalçılarının qorunmaması
- 4) ərzaq çatışmamazlığı
- 5) iqtisadiyyatda inhisarçılıq

83. Ailə səviyyəsində ərzaq təhlükəsizliyi nədir?

- 1) gəlirlərin çox olması
- 2) ailənin tərkibinin çoxluğu
- 3) ailədə baş verən dəyişikliklər
- 4) istehsalın səviyyəsi
- 5) gəlirlərin kifayət qədər olmaması

84. Azərbaycanda ərzaq proqramı neçənci ildən həyata keçirilir?

- 1) 1993-cü ildən
- 2) 1994-cü ildən
- 3) 1995-ci ildən
- 4) 1996-cı ildən
- 5) 2000-ci ildən

85. Ölkənin ərzaq təhlükəsizliyi nə ilə bağlıdır?

- 1) ərzaq bolluğu ilə
- 2) istehsalın təşkili prinsipi ilə
- 3) aqrar sferanın inkişaf səviyyəsi ilə
- 4) ərzaq çatışmaması təhlükəsi ilə
- 5) torpaqların eroziyası ilə

86. Tomas Robert Maltus nəzəriyyəsinə görə ərzaq təhlükəsizliyini təmin etmək üçün hansı amillər əsas götürülür?

- 1) əhalinin kəskin artımı
- 2) urbanizasiya

- 3) ətraf mühitin mühafizəsi
- 4) aqrar sahənin ekstensiv inkişafı
- 5)) xəstəliklər, müharibələr

87. Dünyanın ərzaq təhlükəsizliyinə dair “Roma Klubunda” “Artım həddi” araşdırmalarda hansı amil əsas götürülüb?

- 1) ərzaq məhsulları istehsalı artımı
- 2) əhali artımının tənzimlənməsi
- 3) cəmiyyətin inkişafında meyllər
- 4)) 130 ilə cəmiyyətin inkişafının proqnozlaşdırılması
- 5) torpaqlardan təyinatına görə istifadə

88. Dünyanın ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində 5 qlobal problem nəzərdə tutulmuşdur. Birinci problem hansı amilləri özündə birləşdirir?

- 1) intensiv inkişaf
- 2) ekstensiv inkişaf
- 3) emal sənaye sahələrinin inkişafı
- 4)) sürətli sənayeləşmə
- 5) əkin sahələrinin genişləndirilməsi

89. Ərzaq təhlükəsizliyinə dair qəbul edilmiş problemin ikinci amili hansıdır?

- 1) əhali artımının məhdudlaşdırılması
- 2) istehsalın səviyyəsinin artırılması
- 3) xəstəlik və müharibələr
- 4)) əhalinin sürətli artımı
- 5) istehsalın tənzimlənməsi

90. “Roma Klubu”nun qəbul olunmuş proqnozlarında üçüncü amilin məğzi nədən ibarətdir?

- 1) ərzaq bolluğunun yaradılması
- 2) okean məhsullarından istifadə
- 3) təbii fəlakətlərin qarşısının alınması
- 4) yeni texnologiyanın tətbiqi
- 5)) aclıq və ərzaq çatışmamazlığı

91. Meyvə və giləmeyvə məhsulları ilə özünü təmin etmə səviyyəsi neçə faiz təşkil edir?

- 1) 80-90 % arasında
- 2) 90,0 %-dən çox
- 3) 120-130 % səviyyəsində

- 4) 130,0 % səviyyəsindən aşağı
- 5)) 161,4 % səviyyəsində

92. Ərzaq yönümlü ət və süd məhsullarına tələbatın neçə faizi idxaldan asılı olmuşdur?

- 1)) 7,8 - 11.7 % səviyyəsində
- 2) 39,1 - 44,3 % səviyyəsində
- 3) 0,2 – 2,3 % səviyyəsində
- 4) 4,7 – 22,5 % səviyyəsində
- 5) 31,9 %-dən yüksək

93. Aqrar sferada iqtisadi mexanizmi nədir?

- 1) istehsal üsuludur
- 2) tədarük sistemidir
- 3) satış formalaşır
- 4) nəzarətin əsasıdır
- 5)) iqtisadi vasitələrin məcmusudur

94. Aşağıdakılardan hansı iqtisadi mexanizmin tərkib hissəsinə daxil deyil?

- 1) qiymət mexanizmi
- 2) maliyyə-kredit
- 3) vergi, stimullaşdırma
- 4)) istehsalın strukturu
- 5) müqavilə münasibətləri

95. Aqrar sferada tənzimləyici mexanizmdən biri və marketing fəaliyyətinin istiqamətləndiricisi nədir?

- 1) əmtəəlik məhsul
- 2) vergi münasibətləri
- 3) istehsal xərcləri
- 4) əmək sərfi
- 5)) qiymət mexanizmi

96. Aqrar sferada istehsal xərclərinin ödənilməsi və gəlirlərin səviyyəsi nədən asılıdır?

- 1) məhsul istehsalı artımından
- 2) istehsalın azalmasından
- 3) gəlirlərin artmasından
- 4) vergi ödəmələrindən
- 5)) qiymətdən

97. İqtisadi münasibətlərin prinsip və metodları nəyin təsiri ilə formalaşır?

- 1) istehsalın artımı
- 2) satışın təşkili
- 3) qanunların sıxlığı
- 4) bazar iqtisadiyyatının qanunları
- 5) bazar münasibətlərinin zəifləməsi

98. Aqrar sferada tərtib olunan biznes planları nədir?

- 1) istehsalın təşkilidir
- 2) çoxnövlü təsərrüfatların yaradılmasıdır
- 3) istehsalın təmərküzləşməsidir
- 4) iqtisadi artımdır
- 5) sahibkarın əsas iş planıdır

99. Aqrar sferada iqtisadi mexanizmin təkmilləşdirilməsi zamanı hansı amillər nəzərə alınmalıdır?

- 1) kadr hazırlığı
- 2) əkin sahəsinin genişləndirilməsi
- 3) məhsulların tədarükü
- 4) istehsalın bütün xüsusiyyətləri
- 5) maddi-texniki təchizat

100. Bazar münasibətləri şəraitində iqtisadi mexanizmin qiymət, maliyyə-kredit, vergi sistemi vasitəsilə nə təmin edilir?

- 1) gəlirlərin tarazlaşdırılması
- 2) istehsalın istiqaməti
- 3) istehsalın təmərküzləşdirilməsi
- 4) istehsalın ixtisaslaşması
- 5) istehsalın intensivləşməsi

101. Aqrar sferada qiymətin neçə funksiyası fəaliyyət göstərir?

- 1) 8 funksiyası
- 2) 6 funksiyası
- 3) 4 funksiyası
- 4) 5 funksiyası
- 5) 3 funksiyası

102. Aqrar sferada qiymətin stimullaşdırılması funksiyası ilə nə müəyyən edilir?

- 1) təchizatın artırılması
- 2) tədarükün stimullaşdırılması
- 3) maya dəyərinin artımı
- 4) material xərclərinin səviyyəsi
- 5) istehsalın stimullaşdırılması

103. Aqrar sferada qiymətin uçot və ölçü funksiyası ilə nə müəyyən olunur?

- 1) rentabellik səviyyəsi
- 2) satış qiymətlərinin səviyyəsi
- 3) istehsala məsrəflərin səviyyəsi
- 4) dəyər göstəriciləri
- 5) maya dəyərinin səviyyəsi

104. Aqrar sferada qiymətin tənzimləyici funksiyası nə ilə müəyyən olunur?

- 1) istehsalın həcmi
- 2) əmtəlik məhsulun miqdarı
- 3) tələb və təklifin tarazlığı
- 4) keyfiyyətin səviyyəsi
- 5) rentabellik səviyyəsi

105. Aqrar sferada satış və alış arasında münasibət aşağıdakı qiymətlərdən hansında öz əksini tapır?

- 1) sərbəst və topdan satış
- 2) tənzimlənən, pərakəndə satış
- 3) tədarük, müqayisəli
- 4) müqavilə, hesablaşma
- 5) bunların hamısı

106. Aqrar sferada istehsalın inkişafına iqtisadi mexanizmin hansı amili bilavasitə təsir göstərir?

- 1) mənəvi həvəsləndirmə
- 2) istehsalın təşkili formaları
- 3) təsərrüfatçılıq formaları
- 4) maliyyə-kredit mexanizmi
- 5) sığorta işinin təkmilləşdirilməsi

107. Aqrar sferada maliyyə münasibətləri istehsalın hansı mərhələsində daha fəal çıxış edir?

- 1) məhsulların satışında
- 2) məhsulların tədarükündə

- 3) tədavül sferasında
- 4) təchizat sistemində
- 5)) gəlirlərin bölgüsündə

108. Azad pul vəsaiti təkrar istehsalın fasiləsizliyini təmin etmək üçün müəssisə və təşkilatlara hansı formada verilə bilər?

- 1) istehsalın maliyyələşməsinə
- 2) vergiyə cəlb edilməsinə
- 3) sığorta işinə
- 4) yardım kimi
- 5)) kredit kimi

109. Aqrar sferada kreditin əsas əlaməti nədir?

- 1) geri qaytarılmamaq şərti
- 2)) qaytarılmaq şərti və pullu olması
- 3) pul vəsaiti fondlarının yaradılması
- 4) pulsuz olması
- 5) vətəndaşlara ölçüsüz verilməsi

110. Aqrar sferada maliyyənin əsas funksiyası nədir?

- 1)) gəlir və yığılı formalaşdırmaq
- 2) təsərrüfatlara pulun verilməsi
- 3) vergi ödəmələrinin aparılması
- 4) infrastrukturunu maliyyələşdirmək
- 5) iqtisadi artımı təmin etməmək

111. Aqrar sferada kreditin əsas növü hansıdır?

- 1) müddətsiz
- 2) güzəştli
- 3) müddətli
- 4) məhdud müddətli
- 5)) qısa, orta və uzun müddətli

112. Aqrar sferanın müəssisə və təşkilatlarının kreditə ehtiyacları nə vaxt yaranır?

- 1) satışın təşkili zamanı
- 2) texnikanın təmiri zamanı
- 3) maddi marağın ödənilməsi zamanı
- 4) əmək haqqının verilməsi zamanı
- 5)) ona ehtiyac yarandığı zaman

113. Aqrar sferada kreditə tələbatın dövrlər üzrə müxtəlif olması və ondan istifadənin dəyişməsi nə ilə əlaqədardır?

- 1) istehsalın mövsümi xarakterliliyi ilə
- 2) torpaqların münbitlik səviyyəsi ilə
- 3) əmək ehtiyatlarından istifadə ilə
- 4) işçi qüvvəsinin təkrar istehsalı ilə
- 5) əmək şəraitinin yaxşılaşdırılması ilə

114. Aqrar sferada qısa müddətli kredit hansı müddətlərə ayrılır?

- 1) 3 il müddətinə
- 2) 5 il müddətinə
- 3) 3-5 il müddətinə
- 4) 1 il və daha az müddətə
- 5) 1 ildən çox müddətə

115. Aqrar sferada təşkilatı quruluş vasitəsilə nə öyrənilir?

- 1) istehsalın təşkili formaları
- 2) istehsalın idarə edilməsi
- 3) çoxukladlı iqtisadiyyat
- 4) xidmətin təşkili
- 5) xidmətin həyata keçirilməsi

116. Aqrar sferada regional quruluş nəyə imkan verir?

- 1) sahələrin ixtisaslaşmasına
- 2) əməyin məhsuldarlığına
- 3) sahənin intensiv inkişafına
- 4) sahələrin ekstensiv inkişafına
- 5) torpaqların yaxşılaşdırılmasına

117. Bazar iqtisadiyyatının təzahürü hansı amillər hesabına yaranır və formalaşır?

- 1) ictimai əmək bölgüsü nəticəsində
- 2) əməyin təşkili yeni forması hesabına
- 3) struktur dəyişiklik hesabına
- 4) istehsalın ixtisaslaşması hesabına
- 5) sənayenin kənd təsərrüfatının ayrılması hesabına

118. Bazar iqtisadiyyatının tarixi əsasını nə təşkil edir?

- 1) iqtisadi artım
- 2) əmtəə təsərrüfatı

- 3) diferensial renta
- 4) gəlirlərin bölgüsü
- 5) əkinçiliyin inkişafı

119. Aqrar sferada bazar münasibətləri hansı formada fəaliyyət göstərir?

- 1) tənzimləyici rol oynayır
- 2) istehsalı sürətləndirir
- 3) istehsalla istehlak arasında əlaqə
- 4) ekstensiv inkişafa yol açır
- 5) məhsul qıtlığı yaradır

120. Bazar münasibətlərinin inkişafı aqrar sferada nəyin formalaşmasına şərait yaradır?

- 1) işçi qüvvəsinin
- 2) əmək ehtiyatlarının
- 3) istehsalın
- 4) sahibkarlığın
- 5) gəlirlərinin

121. Bazar iqtisadiyyatı aqrar sferada nəyin yeniləşməsinə şərait yaradır?

- 1) əmək ödənişlərinin
- 2) istehsalın təşkilini
- 3) təsərrüfatçılıq formalarının
- 4) məhsul istehsalının
- 5) istehsala xidmətin

122. Bazar münasibətlərinə keçid aqrar sferada nəyin dəyişməsinə şərait yaradır?

- 1) istehsal sahələrinin
- 2) əmək haqqının
- 3) mülkiyyət münasibətlərinin
- 4) məhsulların emalının
- 5) istehsalat xidmətin

123. Bazar iqtisadiyyatı aqrar sferada nəyin aparılmasını sürətləndirmişdir?

- 1) ətraf mühitin çirklənməsinin
- 2) torpaqların şoranlaşmasının
- 3) əməyin təşkilinin
- 4) iqtisadi islahatların
- 5) külək və su eroziyasının

124. Aqrar sferada həyata keçirilən islahatlar nəyin sürətlənməsinə şərait yaratmışdır?

- 1) meliorasiya-irriqasiya işinə
- 2) əmək ödənişlərinə
- 3) sosial-iqtisadi inkişafa
- 4) məhsulların tədarükünə
- 5) məhsulların satışına

125. Aqrar sferada aparılan islahatlar nəyin dəyişməsinə təmin etmişdir?

- 1) suvarma üsullarını
- 2) istehsalın mexanikləşməsinə
- 3) mülkiyyət münasibətlərinə
- 4) ixtisaslaşma səviyyəsinə
- 5) təmərküzləşməsinə

126. Bazar iqtisadiyyatına keçid aqrar sferada nəyin sərbəstləşməsinə təmin etmişdir?

- 1) istehsal münasibəti
- 2) gəlirlərin formalaşmasını
- 3) mənfəətdən istifadəni
- 4) istehsal iqtisadi əlaqələri
- 5) xidmətdən istifadəni

127. Bazarın iqtisadi fəaliyyətinin təşkilinin digər pillələrindən fərqləndirən səciyyəvi cəhətlər hansıdır?

- 1) bazara sərbəst daxil olmaq və çıxmaq
- 2) əmtəə istehsalçılarının çoxluğu
- 3) maddi, maliyyə, insan resursları
- 4) iştirakçılar üçün bərabər imkanın təmin edilməsi
- 5) bunların hamısı

128. Bazar münasibətləri şəraitində aqrar sahənin inkişafında hansı xüsusiyyətlər nəzərə alınmalıdır?

- 1) işçi qüvvəsindən istifadə
- 2) əmək məhsuldarlığının yüksəldilməsi
- 3) istehsalın təşkili formaları
- 4) struktur dəyişiklikləri
- 5) istehsal dövrü ilə iş dövrünün uyğun gəlməməsi

129. Aqrar sferada iş müddəti nədir?

- 1)) istehsal prosesinin əmək fəaliyyəti altında olması
- 2) istehsala xidmətin təşkili
- 3) aqrar sferanın intensiv inkişafı
- 4) aqrar sahəyə vəsait qoyuluşu
- 5) aqrar sahəyə investisiyaların cəlb edilməsi

130. Aqrar sferada istehsal dövrü nədir?

- 1)) məhsul istehsalı prosesi
- 2) emalın təşkili prinsipləri
- 3) yeni texnologiyanın tətbiqi
- 4) istehsalın intensivləşməsi
- 5) iqtisadi artıma nail olunması

131. Aqrar münasibət bir məfhum kimi nəyi özündə əks etdirir?

- 1)) istehsal münasibətlərin məcmusunu
- 2) istehsalın təşkili formalarını
- 3) istehsalın təmərküzləşməsini
- 4) regionların sosial-iqtisadi inkişafını
- 5) ərazi əlamətinə görə istehsalın yerləşdirilməsi

132. Aqrar sahədə aparılan islahatlar nəyin artmasına şərait yaratmışdır?

- 1) mexanikləşmə səviyyəsinin
- 2) eroziyanın
- 3) rəqabətin
- 4) mənfəətin
- 5) elektrikləşmə səviyyəsinin

133. Bazar iqtisadiyyatı şəraitində aparılan islahatlar nəyin sürətlənməsinə və inkişafına təkan verir?

- 1) satış kanallarının çoxalmasına
- 2) təchizatın yaxşılaşmasına
- 3) tələb və təklifin vüsət almasına
- 4) informasiya bolluğuna
- 5) gəlirlərin bölgüsünə

134. Aparılan islahatlar nəticəsinə aşağıdakı amillərdən hansı özünü daha qabarıq şəkildə biruzə verir?

- 1) yeni torpaqları mənimsənilməsinə
- 2) yeni işçi qüvvəsinin formalaşmasına

- 3)) yeni istehsal sahəsinin yaranmasına
- 4) yeni suvarma üsullarına
- 5) yeni əmək ödənişinə

135. İslahatların gedişi prosesində hansı təsərrüfatçılıq formaları üstün inkişaf edir?

- 1)) xüsusi mülkiyyətə əsaslanan təsərrüfatlar
- 2) Dövlət mülkiyyətində olan təsərrüfatlar
- 3) bələdiyyə mülkiyyətində olan təsərrüfatlar
- 4) ev və ailə təsərrüfatları
- 5) balıqçılıq təsərrüfatları

136. İslahatlar nəticəsi kimi hansı göstəricilər daha sürətlə artır?

- 1) əkin sahəsi
- 2) əmək ehtiyatları
- 3)) pul gəlirləri, mənfəət
- 4) məhsulların maya dəyəri
- 5) əmək sərfi

137. Bazar iqtisadiyyatı şəraitində aparılan islahatlar nəyin vüsət almasına səbəb olur?

- 1)) kooperasiyanın
- 2) mexanikləşmənin
- 3) avtomatlaşmanın
- 4) qismən mexanikləşmənin
- 5) kompleks mexanikləşmənin

138. Bazar iqtisadiyyatı şəraitində aşağıdakı amillərin hansı dəyişir?

- 1) əmək haqqı
- 2) əmək məhsuldarlığı
- 3) əməyin təşkili forması
- 4)) əməyin bölgüsü
- 5) əməyin stimullaşdırılması

139. Bazar münasibətləri şəraitində aqrar sferanın aşağıdakılardan hansı yenidən formalaşır?

- 1) üzüm plantasiyaları
- 2) meyvə bağları
- 3) heyvandarlıq sahəsi
- 4)) istehsal-iqtisadi əlaqələr
- 5) əkinçilik sahəsi

140. Bazar iqtisadiyyatı şəraitində hansı sahələr formalaşır?

- 1) müxtəlif istehsal sahələri
- 2) nisbətən eyni sahələr
- 3) kənd təsərrüfatı və xidmət
- 4) qeyri müəyyən sahələr
- 5) sabit sahələr

141. “Aqrar islahatın əsasları haqqında” Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul olunub?

- 1) 1992-ci ildə
- 2) 1993-cü ildə
- 3) 1994-cü ildə
- 4) 1990-cı ildə
- 5) 1995-ci ildə

142. Aqrar islahatlar nəticəsində hansı təsərrüfat formaları yaradılmışdır?

- 1) şəxsi yardımçı kəndli(fermer) təsərrüfatları
- 2) istehsal kooperativləri, kollektiv müəssisələr
- 3) səhmdar cəmiyyəti
- 4) dövlət müəssisələri, səhmdar cəmiyyətləri
- 5) bunların hamısı

143. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul olunub?

- 1) 2000-ci ildə
- 2) 2005-ci ildə
- 3) 1996-cı ildə
- 4) 1999-cu ildə
- 5) 1998-cu ildə

144. İslahatlar nəticəsində hansı mülkiyyət forması yarandı?

- 1) kollektiv mülkiyyət
- 2) dövlət mülkiyyəti
- 3) qarışıq mülkiyyət
- 4) xüsusi mülkiyyət
- 5) ailə mülkiyyəti

145. Aqrar sferaya dövlət himayəsi hansı istiqamətləri əhatə edir?

- 1) investisiyaların cəlb edilməsi
- 2) meliorasiya işlərinin aparılması
- 3) xəstəlik və zərərvericilərə qarşı mübarizə
- 4) qiymətlər arasında mütənasibliyin yaradılması
- 5) bunların hamısı

146. Aqrar-sənaye kompleksi nədir?

- 1) istehsalın həcmının artması
- 2) əmtəəlik məhsulun çoxalması
- 3) istehsal və xidmət sahələrinin birləşməsi
- 4) istehsalın təşkili
- 5) istehsalın maliyyələşməsi

147. İstehsal xidmət sahələri formalaşarkən hansı sahələr sərbəstliyini saxlayır?

- 1) məhsulların daşınmasını
- 2) əkin sahələrinin genişlənməsini
- 3) infrastrukturun azalmasını
- 4) istehsal-iqtisadi sərbəstliyini
- 5) pul gəlirlərinin aşağı salınmasını

148. Aqrar-sənaye kompleksində hansı sahələr birləşərək istehsala xidmət edir?

- 1) bitkiçilik
- 2) heyvandarlıq
- 3) istehsal-xidmət
- 4) tikinti
- 5) nəqliyyat

149. ASK inkişafı hansı sahələrin yüksəlməsinə xidmət edir?

- 1) torpaq sahələrinin artmasına
- 2) əkin sahələrinin genişlənməsinə
- 3) suvarılan sahələrin artırılmasına
- 4) həyat səviyyəsinin yüksəlməsinə
- 5) əmək haqqının artmasına

150. "Kompleks" məfhumunun mənası nədir?

- 1) iqtisadi inkişaf
- 2) birləşmə və qovuşma
- 3) mütərəqqi texnologiya
- 4) ayrılma
- 5) kənarlaşma

151. ASK-nin formalaşması və inkişafı nəyə xidmət edir?

- 1) əhalinin artması
- 2) resursların artması
- 3) əkinlərin genişlənməsi
- 4) xidmətlərin məhdudlaşması
- 5) ərzaq təhlükəsizliyinin təmin edilməsi

152. ASK-nin inkişafının sürətləndirilməsi üçün aşağıdakı amillərin hansından istifadə edilməlidir?

- 1) əmək haqqı fondundan
- 2) əhalinin yerləşdirilməsindən
- 3) torpaqların eroziyasından
- 4) mövcud istehsal çoxalmasından
- 5) şoranlaşmanın çoxalmasından

153. Aqrar-sənaye kompleksinin formalaşması nəyin tənzimlənməsinə şərait yaradır?

- 1) əmək haqqının
- 2) əmək ehtiyatlarının
- 3) istehsal sahələrinin
- 4) istehsal-iqtisadi əlaqələrin
- 5) pul gəlirlərinin, mənfəətin

154. Aqrar-sənaye kompleksinin obyektinə hansı sahələr daxildir?

- 1) istehsal-xidmət müəssisələri
- 2) tikinti təşkilatları
- 3) təmir təşkilatları
- 4) sosial obyektlər
- 5) mədəni-məişət obyektləri

155. ASK-nin milli iqtisadiyyatda tutduğu yer hansı amil əsasında müəyyən edilir?

- 1) torpaq sahəsi ilə
- 2) əhalinin sayı ilə
- 3) urbanizasiya şəraiti ilə
- 4) fondlar, işçi qüvvəsi, ÜDM-lla
- 5) əmək haqqının səviyyəsi ilə

156. Respublikanın əmtəə dövriyyəsinin neçə faizi aqrar-sənaye kompleksinin payına düşür?

- 1) 90-100%-ə qədəri
- 2) 85-90%-dən çoxu
- 3) 70-75%-ə qədəri
- 4) 35-40%-ə qədəri
- 5) 25-30%-ə qədəri

157. Aqrar-sənaye kompleksinin başlıca istehsal sahəsi nədir?

- 1) tədarük
- 2) satış
- 3) kənd təsərrüfatı və emal
- 4) tikinti
- 5) təmir

158. Kənd təsərrüfatı məhsulları istehsalı artdıqda tədarük, emal, daşınma sahəsində nə baş verir?

- 1) daha çox gəlir əldə edilir
- 2) onların fəaliyyəti genişlənir
- 3) onların fəaliyyəti məhdudlaşır
- 4) onların fəaliyyəti ləğv olunur
- 5) onların fəaliyyəti dəyişmir

159. ASK-da istehsal olunan ərzaq və qeyri ərzaq məhsulları istehlak şeylərinə tələbatın neçə faizini ödəyir?

- 1) 45-50%-ə qədərini
- 2) 74-75%-ə qədərini
- 3) 70-71%-ə qədərini
- 4) 40-45%-ə qədərini
- 3) 85-90%-ə qədərini

160. Yeyinti, yüngül sənaye sahələrinin neçə faizini aqrar-sənaye kompleksi ödəyir?

- 1) 50-60%-ə qədərini
- 2) 60-70%-ə qədərini
- 3) 70-80%-ə qədərini
- 4) 40-45%-ə qədərini
- 5) 90-100%-ə qədərini

161. Aqrar-sənaye kompleksinin sosial-iqtisadi əsasını nə təşkil edir?

- 1) xammal bazası
- 2) işçi qüvvəsi

- 3) bazara nisbətən yaxınlığı
- 4) məhsulların rəqabətqabiliyyətli olması
- 5)) bunların hamısı

162. ASK formalaşarkən nəyin düzgün nəzərə alınması vacibdir?

- 1) əmtəəlik məhsul
- 2) əmək sərfi
- 3)) ərazi-sahə quruluşu
- 4) əmək ehtiyatları
- 5) torpaq sahələri

163. ASK-nin səmərəli fəaliyyətinin təmin edilməsi üçün nəyin nəzərə alınması vacibdir?

- 1) əmək haqqının artırılması
- 2) əhalinin yaşayış səviyyəsi
- 3) torpağın münbitliyinin azalması
- 4) satış qiymətlərinin səviyyəsi
- 5)) təbii-iqlim şəraiti, iqtisadi artım

164. Regionlarda ASK-nin səmərəli fəaliyyətinə təsir edən amillər hansıdır?

- 1) məhsul istehsalının azalması
- 2) əmtəəlik məhsulun azalması
- 3)) əmək ehtiyatları və işçi qüvvəsi
- 4) əmək sərfinin azalması
- 5) mənfəətin əldə edilməsi

165. ASK-də itkilərin azaldılması və səmərəli fəaliyyəti üçün əsas nədir?

- 1)) infrastruktur, iqtisadi əlaqələr
- 1) əhalinin məskunlaşması
- 2) rentabelliğin yüksəldilməsi
- 3) əmək məhsuldarlığının azalması
- 4) əmək haqqının artması

166. ASK-nı formalaşdırarkən hansı xüsusiyyətlərin nəzərə alınması tələb olunur?

- 1) texnikadan mövsümi istifadə
- 2)) torpağın əsas istehsal vasitəsi olması
- 3) əməkdən mövsümi istifadə
- 4) texnikanın universal olması
- 5) işçilərin ixtisasının artırılması

167. Aqrar-sənaye kompleksində inteqrasiya əlaqələri hansı sahələri əhatə edir?

- 1) xammal istehsalı sahələrini
- 2) xammal və emal sahələrini
- 3) son məhsul istehsalı prosesini
- 4) emaldan keçən məhsulların artmasını
- 5) satış sferasının genişləndirilməsini

168. Aqrar-sənaye kompleksi sistemində inteqrasiya nədir?

- 1) istehsalın ixtisaslaşması
- 2) istehsalın təmərküzləşməsi
- 3) sahələrin birləşməsi, qovuşması
- 4) gəlirlərin bölgüsü
- 5) sahələrin ayrılması

169. Aqrar-sənaye kompleksi sistemində inteqrasiya prosesi hansı yolla həyata keçirilir?

- 1) istehsalın genişləndirilməsi
- 2) sənaye ilə kənd təsərrüfatının qarşılıqlı əlaqəsi
- 3) emal sahələrinin genişləndirilməsi
- 4) başqa kanalların çoxalması
- 5) tədarük sisteminin ləğv edilməsi

170. Bazar iqtisadiyyatı şəraitində ASK-nin və aqrar iqtisadiyyatın inkişafının əsas istiqamətini nə təşkil etməlidir?

- 1) xammal istehsalı və emalı
- 2) xammal istehsalın azalması
- 3) ilkin emalın artırılması
- 4) rəqabətə davamsız məhsul istehsalı
- 5) itkilərin artması

171. Aqrar istehsalın sosial-iqtisadi nəticələri özünü nədə biruzə verir?

- 1) məhsul istehsalının artımında
- 2) iqtisadi artım və həyat səviyyəsinin yüksəlməsinə
- 3) həyat səviyyəsinin aşağı düşməsində
- 4) istehsalın təşkilində
- 5) ixtisaslaşma səviyyəsində

172. Aqrar islahatlar aqrar sferanın inkişafına təsiri hansı formada özünü biruzə verə bilər?

- 1) məhsul istehsalının azalmasında
- 2) istehsalın səviyyəsinin aşağı düşməsində
- 3) iqtisadi artımda və səmərəliliyin yüksəldilməsində
- 4) yeni texnologiyanın tətbiqində
- 5) əmək haqqının aşağı salınmasında

173. Aqrar sfera aqrar-sənaye kompleksini nə ilə təmin edir?

- 1) xammalla
- 2) hazır məhsulla
- 3) istehsala xidmətlə
- 4) istehsal vasitələri ilə
- 5) mineral gübrələrlə

174. Aqrar sənaye kompleksi bir elm sahəsi kimi nəyi öyrənir?

- 1) konkret sahədə ictimai münasibətləri
- 2) cəmiyyətin inkişaf mərhələlərini
- 3) maddi nemətlər istehsalını
- 4) mübadilə və bölgünü
- 5) istehlakı idarə edən qanunları

175. Aqrar-sənaye kompleksinin tədqiqat obyektini nə təşkil edir?

- 1) dövlət kənd təsərrüfatı müəssisələri
- 2) xüsusi mülkiyyətli özəl qurumlar
- 3) istehsal kooperativləri
- 4) balıqçılıq təsərrüfatı
- 5) meşə təsərrüfatı

176. Təsərrüfat aqrar-sənaye kompleksi hansı sahələri özündə birləşdirir?

- 1) kənd təsərrüfatı və emalı
- 2) xidmət sahələrini
- 3) tikinti təşkilatlarını
- 4) meşə təsərrüfatını
- 5) meliorasiya sistemlərini

177. Rayon səviyyəsində fəaliyyət göstərən aqrar-sənaye kompleksi hansı sahələri əhatə edir?

- 1) şirə istehsalı zavodlarını
- 2) rayonun əksər təsərrüfatlarını
- 3) yalnız kredit təşkilatlarını
- 4) lizinq xidmətini

5) aqrökimyəvi xidməti

178. Hazırda respublikanın aqrar-sənaye kompleksində neçə müəssisə, təsərrüfat və təşkilatları birləşdirir?

- 1) 3,5 – 4,0 min təsərrüfat
- 2) 2.3 – 3,0 minə qədər müəssisəni
- 3) 10,0 mindən çox müəssisə və təşkilatları
- 4) 850-dən çox müəssisələri
- 5) 500 – 550-yə yaxın təsərrüfatı

179. Hazırda respublikada neçə kollektiv müəssisə fəaliyyət göstərir?

- 1) 1119-dan çox
- 2) 856-dən az
- 3) 516-dən çox
- 4) 400-dən çox
- 5) 1916-dən çox

180. Aqrar-sənaye kompleksinin sosial-iqtisadi əsasını nə təşkil edir?

- 1) istehsal olunan məhsulun keyfiyyəti
- 2) məhsulların rəqabət qabiliyyətli olması
- 3) bazara nisbətən yaxınlığı
- 4) infrastrukturun inkişafı
- 5) bunların hamısı

181. ASK iri istehsal sahəsi kimi necə qrupa bölmək olar?

- 1) 2-3 qrupa
- 2) 3-4 qrupa
- 3) 10-15 qrupa
- 4) 16-17 qrupa
- 5) 5 qrupa

182. Aqrar-sənaye kompleksində birinci qrupa hansı sahələr daxildir?

- 1) kənd təsərrüfatı istehsalı və emalı
- 2) yalnız kənd təsərrüfatı
- 3) tikinti sahəsi
- 4) nəqliyyat və rabitə sahəsi
- 5) meliorasiya-irriqasiya xidməti

183. Aqrar-sənaye kompleksi sistemində birinci qrup nəyi özündə birləşdirir?

- 1) balıqçılıq təsərrüfatını
- 2) meşə təsərrüfatını
- 3) suvarma sistemlərini
- 4) kompleks əmələ gətirən özəyi
- 5) xammal ehtiyatlarını

184. Müstəqil istehsal sahəsi kimi ikinci qrup sahələr ASK-ni nə ilə təmin edir?

- 1) suvarma qurğuları ilə
- 2) maliyyə resursları ilə
- 3) sənaye mənşəli istehsal vasitələri ilə
- 4) kənd təsərrüfatı məhsulları ilə
- 5) məişət tullantıları ilə

185. ASK sistemində fəaliyyət göstərən üçüncü qrup nəyi təşkil edir?

- 1) infrastrukturunu
- 2) maddi marağı
- 3) əməyin təşkilini
- 4) istehsalın ixtisaslaşmasını
- 5) baytarlıq xidmətini

186. Aqrar-sənaye kompleksi sistemində dördüncü qrupa hansı sahələr daxildir?

- 1) maddi-texniki təchizat
- 2) nəqliyyat və rabitə
- 3) su təsərrüfatı sistemləri
- 4) aqrokimya xidməti
- 5) tədavül sferası sahələri

187. Dördüncü qrupa daxil olan tədavül sferası sahələr ASK-də hansı funksiyanı yerinə yetirir?

- 1) son məhsulu istehlakçılara çatdırır
- 2) xammalın emalını təşkil edir
- 3) pərakəndə satışı yerinə yetirir
- 4) istehlakçılarla əlaqə yaradır
- 5) məhsulların emalını həyata keçirir

188. ASK sistemində beşinci qrupa hansı sahələr daxildir?

- 1) kənd təsərrüfatı
- 2) meşə təsərrüfatı
- 3) balıqçılıq təsərrüfatı
- 4) xidmət sahələri

5)) maliyyə, kredit, bank

189. Beşinci qrup kənd təsərrüfatı, emal müəssisələrini nə ilə təmin edir?

- 1)) kreditlə, maliyyə resursları ilə
- 2) maşın və mexanizmlərlə
- 3) avtomatlaşdırma vasitələri ilə
- 4) cihaz və avadanlıqlarla
- 5) xammal və hazır məhsullarla

190. Çoxsahəli istehsal sistemi kimi ASK-nin məzmununu nə təşkil edir?

- 1) iqtisadiyyatın tənzimlənməsi
- 2) müqavilə münasibətləri
- 3) inteqrasiya əlaqələri
- 4) ictimai əmək növü
- 5) istehsalın səmərəliliyi

191. Aqrar-sənaye inteqrasiyasının yaradılmasında ASK hansı sahəsi həlledici rol oynayır?

- 1) özəl qurumlar
- 2) meşə təsərrüfatı
- 3) torpaq fondu
- 4) su fondu
- 5) kənd təsərrüfatı

192. ASK-nin formalaşması və inkişafında sənayecə inkişaf etmiş ölkələr neçə tarixi mərhələ keçmişlər?

- 1) 5-7 tarixi mərhələ
- 2) 3 tarixi mərhələ
- 3) 2 tarixi mərhələ
- 4) 10-11 tarixi mərhələ
- 5) 1-2 tarixi mərhələ

193. Birinci tarixi mərhələ özünü hansı sahədə biruzə verir?

- 1) əkinçiliyin üstünlük təşkil etdiyi dövr
- 2) sənayenin üstün inkişaf dövrü
- 3) xidmətin inkişaf dövrü
- 4) tikintinin üstün inkişaf dövrü
- 5) aqrar sahənin tənəzzül dövrü

194. ASK formalaşarkən nəyin düzgün nəzərə alınması təmin olunmalıdır?

- 1) əmtəlik məhsulun
- 2) əmək sərfinin
- 3)) ərazi-sahə strukturunun
- 4) əmək ehtiyatlarının
- 5) torpaq sahələrinin

195. Regionlarda ASK-nin səmərəli fəaliyyət göstərməsinə təsir edən amil nədir?

- 1) məhsul istehsalının azalması
- 2) əmtəlik məhsulun aşağı düşməsi
- 3)) əməkdən və işçi qüvvəsindən istifadə
- 4) əmək sərfinin azalması
- 5) mənfəətin əldə edilməməsi

196. ASK-nin regionlarda səmərəli fəaliyyət göstərməsi üçün aşağıdakılardan hamısının əhəmiyyəti böyükdür?

- 1)) infrastrukturun
- 2) əhalinin yerləşdirilməsinin
- 3) rentabelliyyənin yüksəldilməsini
- 4) əmək məhsuldarlığının aşağı düşməsinin
- 5) əmək haqqının artmasının

197. ASK formalaşarkən hansı xüsusiyyətin nəzərə alınması tələb olunur?

- 1) mövcud texnikadan istifadə
- 2)) torpağın əsas istehsal vasitəsi olması
- 3) əməkdən istifadə
- 4) texnikanın sahələr üzrə bölgüsü
- 5) işçilərin ixtisasını artırılması

198. “Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı”na dair qanunun birinci mərhələsi illəri əhatə edir?

- 1) 2000-2003-cü illəri
- 2)) 2004-2008-ci illəri
- 3) 1995-2000-ci illəri
- 4) 1993-1994-cü illəri
- 5) 2015-2020-ci illəri

199. “Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı”nın ikinci mərhələsi hansı illəri əhatə edir?

- 1)) 2009-2013-cü illər

- 2) 2005-2007-ci illər
- 3) 2006-2009-cu illər
- 4) 2010-2011-ci illər
- 5) 2012-2015-ci illər

200. Sosial-iqtisadi inkişafa dair qəbul olunmuş proqramda Azərbaycanın ərazisi neçə regiona bölünmüşdür?

- 1) 15 iqtisadi regiona
- 2) 10 iqtisadi regiona
- 3) 7 iqtisadi regiona
- 4) 6 iqtisadi regiona
- 5) 15 iqtisadi regiona

201. Azərbaycan Respublikasında resurs potensialına və ərazisinə görə ən böyük region hansıdır?

- 1) Kəlbəcər-Laçın iqtisadi rayonu
- 2) Dağlıq-Şirvan iqtisadi rayonu
- 3) Naxçıvan iqtisadi rayonu
- 4) Lənkəran iqtisadi rayonu
- 5) Aran iqtisadi rayonu

202. Respublikada ərazisinə və istehsal potensialına görə kiçik region hansıdır?

- 1) Abşeron iqtisadi rayonu
- 2) Quba-Xaçmaz iqtisadi rayonu
- 3) Gəncə-Qazax iqtisadi rayonu
- 4) Kəlbəcər-Laçın iqtisadi rayonu
- 5) Şəki-Zaqatala iqtisadi rayonu

203. Aqrar sferada sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün ilk növbədə nəyə nail olunmalıdır?

- 1) istehsalın genişləndirilməsinə
- 2) pul gəlirlərinin artırılmasına
- 3) əmək sərfinin artırılmasına
- 4) maddi marağın yüksəldilməsinə
- 5) istehsala məsrəflərin azaldılmasına

204. Aqrar sferaya daxil olan yüksək istehsal-iqtisadi nəticələrə nail olmaq üçün öz fəaliyyətini nəyə uyğunlaşdırmalıdır?

- 1) istehsalın artırılmasına
- 2) kənd təsərrüfatının tələblərinə

- 3) qiymətlərin artırılmasına
- 4) maya dəyərinin aşağı salınmasına
- 5) əmək sərfinin artmasına

205. “Azərbaycan Respublikasının Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na dair proqram nə vaxt təsdiq olunmuşdur (2002-2008-ci illər)?

- 1) 20 yanvar 2004-cü il
- 2) 20 mart 2004-cü il
- 3) 11 fevral 2004-cü il
- 4) 22 fevral 2004-cü il
- 5) 15 may 2004-cü il

206. “Azərbaycan Respublikasının Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2009-2013-cü illər) nə vaxt təsdiq edilmişdir?

- 1) 15 yanvar 2009-cu il
- 2) 29 mart 2009-cu il
- 3) 12 may 2009-cu il
- 4) 14 aprel 2009-cu il
- 5) 14 fevral 2009-cu il

207. Regionların sosial-iqtisadi inkişafında aqrar sferanın rolu və yeri nə ilə müəyyən edilir?

- 1) məhsul istehsalının azalması
- 2) sahə vahidində xərclərin artması
- 3) mütərəqqi texnologiyanın tətbiqi
- 4) emal müəssisələrinin inkişafı
- 5) istehsal və emalın artırılması

208. Hazırda regionlarda aqrar sferanın inkişafının müasir səviyyəsi qənaətbəxş hesab etmək olarmı?

- 1) qeyri-qənaət bəxşdir
- 2) inkişaf səviyyəsi tələbatdan aşağıdır
- 3) tələbata uyğundur
- 4) tələbatdan yüksəkdir
- 5) tələbatdan çox aşağıdır

209. Regionlarda hansı təsərrüfat formalarının inkişafına üstünlük verilir?

- 1) dövlət təsərrüfatlarına
- 2) ailə və ev təsərrüfatlarına
- 3) istehsal kooperativlərinə

- 4) kollektiv müəssisələrə
- 5) fərdi sahibkarlığa və kəndli təsərrüfatlarına

210. Hazırda regionlarda aqrar sahibkarlığın inkişaf səviyyəsi necədir?

- 1) aşağı səviyyədədir
- 2) yüksək səviyyədədir
- 3) orta səviyyədədir
- 4) qeyri normaldır
- 5) inkişaf tempi yüksəkdir

211. Regionlarda məşğulluğun yaxşılaşdırılmasında aqrar sferanın hansı sahəsinin inkişafı daha önəmlidir?

- 1) əmək tutumlu az olan sahələrin
- 2) taxılçılıq sahəsinin
- 3) yemçilik sahəsinin
- 4) yüksək əmək tutumlu sahələrin
- 5) emal sahəsinin

212. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında aqrar sferanın inkişafının əhəmiyyəti nədədir?

- 1) ərzaq məhsulları istehsalının azaldılmasında
- 2) qeyri ərzaq məhsulları istehsalında
- 3) ərzaq və gündəlik tələbat mallarının artımında
- 4) istehsalın səviyyəsinin aşağı salınmasında
- 5) əmək haqqının aşağı salınmasında

213. Regionlarda aqrar sahibkarlıqla məşğul olanların torpaq, işçi qüvvəsi, maliyyə vəsaitləri ilə təminatı necədir?

- 1) orta səviyyədədir
- 2) çox aşağıdır
- 3) yüksək səviyyədədir
- 4) normativlərə uyğun səviyyədədir
- 5) normativlərə uyğun gəlmir

214. Regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş proqram necə yerinə yetirilir?

- 1) lazımı səviyyədə yerinə yetirilmir
- 2) yüksək səviyyədə yerinə yetirilir
- 3) plana uyğun həyata keçirilir
- 4) qərarlarda boşluqlar var
- 5) istehsalın inkişafına təkan vermir

215. Respublikanın regionlarında aqrar sferanın quruluşunda baş verən dəyişiklik başqasına necə təsir göstərir?

- 1) təsir etmir
- 2) fəaliyyəti pozulur
- 3) fəaliyyəti genişlənir
- 4) fəaliyyəti səmərəli əlaqələndir
- 5) fəaliyyəti yüksəlir

216. Aqrar sferada xammaldan əldə edilən son məhsulun çoxalması nəyi əks etdirir?

- 1) xammal itkisinin azalmasını
- 2) xammal istehsalının azalmasını
- 3) keyfiyyətin yüksəlməsi və itkilərin azalması
- 4) istehsala məsrəflərin yüksəlməsi
- 5) xammalın pis keyfiyyətdə olması

217. Aqrar sferada və onun regionlarında istehsal olunan məhsulların neçə faizi təkrar istehsala yönəldilir?

- 1) 25-30 %-ə qədər
- 2) 30-40 %-ə qədər
- 3) 40-45 %-ə qədər
- 4) 55-60 %-ə qədər
- 5) 75-80 %-ə qədər

218. Regionlarda aqrar sferaya daxil olan sahələr onun fəaliyyətinə necə təsir göstərir?

- 1) müxtəlif formada təsir göstərir
- 2) əlaqəli formada təsir edir
- 3) əlaqəsiz formada təsir göstərir
- 4) iştirak etməirlər
- 5) eyni formada təsir göstərir

219. Regionlarda aqrar sferanın ümumi fəaliyyətinə ona daxil olan sahələrin iştirakı necə təsir göstərir?

- 1) məhsulların maya dəyəri ilə
- 2) məhsullara sərf olunan əməklə
- 3) istehsala məsrəflərlə
- 4) əmtəəlik məhsulun xüsusi çəkisi ilə
- 5) istehsalın mexanikləşmə səviyyəsi ilə

220. Respublikanın regionlarında aqrar sferada aqrokimyəvi xidmətin səmərəli nəyə bilavasitə təsir göstərir?

- 1) məhsul istehsalının artmasına
- 2) məhsul istehsalının azalmasına
- 3) itkilərin artmasına
- 4) son məhsulun azalmasına
- 5) xərclərin artmasına

221. Regionlarda hansı amillər torpağın məhsulvermə imkanlarını artırır?

- 1) torpağın mühafizəsi
- 2) aqrokimyəvi xidmət
- 3) aqrotexniki qulluq
- 4) torpağın meliorasiyası
- 5) torpağın irriqasiyası

222. Regionlarda əhalinin məşğulluğunun təmin edilməsi üçün hansı sahələrə diqqət artırılmalıdır?

- 1) iqtisadi artıma
- 2) sahələr üzrə məhsul istehsalının artımına
- 3) yerlərdə vərdişlərin inkişafına
- 4) yüksək əmək tutumlu sahələrin inkişafına
- 5) bunların hamısına

223. Aqrar sferada ətraf mühitin mühafizəsi nədir?

- 1) ekoloji təhlükə
- 2) ətraf mühitin çirklənməsi
- 3) təbii resurslardan istifadə
- 4) torpağın çirklənməsi
- 5) resurslardan istifadəyə yönəldilmiş tədbirlər

224. Aqrar sferada külək, su eroziyasına uğramış torpaqlar ümumi torpaqların neçə faizini təşkil edir?

- 1) 25 – 30 %-ə qədərini
- 2) 40 – 45 %-ə qədəri
- 3) 90 – 100 %-ə qədəri
- 4) 80 – 85 %-ə qədəri
- 5) 10 – 15 %-ə qədəri

225. Ətraf mühitin mühafizəsi aqrar sferaya nə verə bilər?

- 1) ekoloji cəhətdən təmiz məhsul istehsalı
- 2) ümumi məhsulun artırılması
- 3) istehsala məsrəflərin artması
- 4) torpağın, suyun çirklənməsi
- 5) ekoloji tarazlığın pozulması

226. Aqrar sferada ətraf mühitə ziyan dəyməməsi üçün hansı tədbirlər həyata keçirilməlidir?

- 1) meliorasiya işinin aparılması
- 2) torpaqlara mineral gübrə verilməsi
- 3) ekoloji tarazlığın pozulması
- 4) torpağın şoranlaşması
- 5) meşə massivlərinin məhv edilməsi

227. Aqrar sferada ətraf mühitin mühafizəsi istiqamətində hansı tədbirlərin həyata keçirilməsi vacibdir?

- 1) meşələrin qurulmaması
- 2) heyvanat aləminin dağılmaması
- 3) qrunt sularının səviyyəsi qalxması
- 4) ətraf mühitə ziyan dəyməsin
- 5) bunların hamısı

228. Aqrar sferada torpağın çirklənməsi nədir?

- 1) torpağın səthinin müxtəlif maddələrlə örtülməsi
- 2) torpağa kimyəvi maddələrin daxil olması
- 3) mineral gübrələrin verilməsi
- 4) zəhərli maddələrdən istifadə
- 5) torpaqda qazıntı işlərinin aparılması

229. Aqrar sferada torpağın çirklənməsinin neçə növü mövcuddur?

- 1) 2 – 3 növü
- 2) 1 – 2 növü
- 3) 7 növü
- 4) 4 növü
- 5) 9 növü

230. Aqrar sferada torpağın çirklənməsi növləri hansılardır?

- 1) mexaniki çirklənmə
- 2) fiziki çirklənmə

- 3) kimyəvi, bioloji çirklənmə
- 4) sanitariya çirklənməsi
- 5) bunların hamısı

231. Dünyada hər il əridilən 500 milyon ton metalın neçə faizi korroziyaya uğrayaraq torpağa daxil olur və onu çirkləndirir?

- 1) 10 – 15%-ə qədəri
- 2) 15 – 20%-ə qədəri
- 3) 20 – 25%-ə qədəri
- 4) 40 – 45%-ə qədəri
- 5) 45%-dən çox hissəsi

232. Aqrar sferada torpağın xassəsi nə vaxt dəyişir?

- 1) eroziya zamanı
- 2) şoranlaşma zamanı
- 3) fiziki, kimyəvi paralanma zamanı
- 4) torpaqdan istifadə zamanı
- 5) məhsul istehsalı prosesində

233. Aqrar sferada çirklənmənin öz-özünə təmizlənmə hansı sahədə gedir?

- 1) torpaqda
- 2) atmosferdə
- 3) meşədə
- 4) istehsal prosesində
- 5) suda

234. Aqrar sferada torpağın fiziki, kimyəvi çirklənməsi nəyə səbəb olur?

- 1) torpağın su keçirmə qabiliyyətinin azalmasına
- 2) keyfiyyətin pisləşməsinə
- 3) məhsuldarlığın aşağı düşməsinə
- 4) istehsalın təmərküzləşməsinə
- 5) torpaqda özünü təmizləmənin getməsinə

235. Aqrar sferada torpağın müxtəlif maddələrlə çirklənməsi nəyin çirklənməsinə bilavasitə təsir edir?

- 1) meşələrin
- 2) üzüm plantasiyalarının
- 3) meyvə bağlarının
- 4) çay plantasiyalarının
- 5) suyun, atmosferin

236. Hesablamalara əsasən aqrar sferada məhsuldarlığa təsir edən amilləri 100% qəbul etsək mineral gübrələrdən istifadə məhsuldarlığın yüksəlməsinə neçə faiz təsir edir?

- 1) 40 – 41 faiz
- 2) 20 – 25 faiz
- 3) 25 – 30 faiz
- 4) 35 – faizdən çox
- 5) 50 %-dən az

237. Aqrar sferada investisiya qoyuluşunun mənası nədir?

- 1) istehsala çəkilən xərc
- 2) əmək haqqı xərcləri
- 3) kapital yönümlü vəsait
- 4) sərmayə qoyuluşu
- 5) maliyyələşdirmə

238. Aqrar sferada investisiyanın əsas istiqamətlərinə rəğmən necə hissəyə ayrılır?

- 1) 3 hissəyə
- 2) 3 – 4-dən çox hissəyə
- 3) 6 hissəyə
- 4) 5 hissəyə
- 5) 8-10-dan çox hissəyə

239. Aqrar sferada investisiyaların əsas üstünlükləri nədədir?

- 1) pul vəsaiti, kreditlər, səhmlər, qiymətli kağızlar
- 2) daşınan və daşınmaz əmlak
- 3) intellektual sərvətlər və başqa sərvətlər
- 4) bunların hamısı
- 5) bunların heç biri

240. Aqrar sferada investisiya qoyuluşu hansı amillərə müvafiq olaraq təkmilləşdirilir?

- 1) sahə strukturuna
- 2) təkrar istehsal strukturuna
- 3) texnoloji struktura
- 4) bunların hamısı
- 5) bunların heç biri

241. Aqrar sferada investisiya siyasəti hansı prinsiplər əsasında həyata keçirilir?

- 1) investisiya prosesinin mərkəzləşdirilməsi

- 2) dövlət investisiyalarının məqsədi yerləşdirilməsi
- 3) xarici investisiyaların stimullaşdırılması
- 4) bunların heç biri
- 5)) bunların hamısı

242. Ölkə iqtisadiyyatı üzrə əsas kapitalla yönəldilmiş investisiya neçə milyon manat təşkil etmişdir?

- 1) 5,7 – 6,0 milyon manat
- 2) 0,9 – 3,0 milyon manat
- 3)) 7,1 – 7,5 milyard manatdan çox
- 4) 10,5 – 15,1 milyard manat
- 5) 15,5 milyard manatdan çox

243. Aqrar sfera üzrə əsas kapitalla yönəldilmiş investisiyaların bütövlükdə ölkə iqtisadiyyatı investisiyasında xüsusi çəkisi neçə faiz təşkil etmişdir?

- 1) 0,5 – 0,7 % qədər
- 2) 1,5 – 1,7 %-ə qədər
- 3) 0,9 – 2,5 %-ə qədər
- 4)) 3,2 % çox
- 5) 7,8 – 10,0 %-ə qədər

244. Aqrar sfera üzrə əsas kapitalla yönəldilmiş investisiyaların nə qədər təşkil etmişdir?

- 1) 6,5 – 10,5 milyon manat
- 2) 40,7 – 58,3 milyon manat
- 3) 60,5 – 90,0 milyon manat
- 4) 150 – 200 milyon manat
- 5)) 243,3 milyon manat

245. Əsas kapitalla yönəldilmiş xarici investisiyaların aqrar sahə üzrə istifadə edilmiş investisiyalarda xüsusi çəkisi neçə faiz təşkil edir?

- 1) 67,9 – 66,7 %
- 2) 38,5 – 45,6 %
- 3) 78,5 – 24,8 %
- 4) 38,5 – 39,0 %
- 5)) 18,5 % səviyyəsində

246. Aqrar sferada geniş təkrar istehsalın hansı formasına üstünlük verilir?

- 1)) intensiv inkişafa
- 2) istehsalın ixtisaslaşmasına

- 3) ekstensiv inkişafa
- 4) istehsalın təmərküzləşməsinə
- 5) kompleks mexanikləşdirməyə

247. Aqrar sferada intensiv inkişaf nə deməkdir?

- 1)) istehsalın keyfiyyətə təkmilləşdirilməsi
- 2) istehsalın yenidən qurulması
- 3) istehsalın təmərküzləşməsi
- 4) istehsalın yerləşdirilməsi
- 5) istehsalın kooperasiyalaşması

248. Aqrar sferada istehsalın intensivlik səviyyəsinin müəyyən edilməsində hansı göstəricilərdən istifadə olunur?

- 1)) əsas fondlar, cari istehsal xərcləri
- 2) əmək haqqının səviyyəsi
- 3) xərclərin aşağı salınması
- 4) gəlirlərin səviyyəsi
- 5) ümumi məhsulun dəyəri

249. Aqrar sferada istehsalın intensivlik səviyyəsinin müəyyən edilməsində hansı göstəricinin vahid torpaq sahəsinə düşən məbləği əsas götürülür?

- 1) əmək sərfi göstəricisi
- 2)) cari istehsal xərcləri
- 3) ümumi məhsulun dəyəri
- 4) xalis gəlirin dəyəri
- 5) inteqrasiya göstəricisi

250. Aqrar sferada əmək sərfi göstəricisi istehsalın intensivləşdirilməsini hansı cəhətdən xarakterizə edir?

- 1) istehsalın texnologiyasını
- 2) istehsalın ixtisaslaşmasını
- 3) istehsalın yerləşdirilməsini
- 4) istehsalın təmərküzləşməsini
- 5)) istehsalın mexanikləşmə və avtomatlaşdırma səviyyəsini

251. Aqrar sferada sahələr üzrə intensivləşmə səviyyəsi müəyyən edilərkən hansı göstəricilərdən istifadə olunur?

- 1) enerji ilə təmin olunma
- 2) mineral və üzvü gübrələrdən istifadə
- 3) mütərəqqi texnologiyanın tətbiqi

- 4) bitkilərin növ tərkibi, torpağın meliorasiyası
- 5) bunların hamısı

252. Aqrar sferada heyvandarlıq sahələrinin intensivlik səviyyəsinin müəyyən edilməsində hansı göstəricilər əsas götürülür?

- 1) naxırın quruluşunun yaxşılaşdırılması
- 2) heyvanların yem, binalarla təmin edilməsi
- 3) mütərəqqi texnologiyanın tətbiqi
- 4) cins yaxşılaşdırılması
- 5) bunların hamısı

253. Aqrar sferada istehsalın intensivləşdirilməsi səviyyəsinin müəyyən edilməsində hansı göstəricidən istifadə olunur?

- 1) ümumi gəlirin yararlı sahəyə nisbəti
- 2) ümumi məhsulun yararlı sahəyə nisbəti
- 3) xalis gəlirin yararlı sahəyə nisbəti
- 4) istehsalın rentabellik səviyyəsi
- 5) bunların hamısı

254. Aqrar sferada intensivləşmənin əsas istiqamətini nə təşkil edir?

- 1) aqrar sahənin sənayeləşməsi
- 2) torpaqların meliorasiyası
- 3) elmi əsaslarla idarə etmə
- 4) bunların hamısı
- 5) bunların heç biri

255. Aqrar sferada ümumi məhsul nədir?

- 1) sahələr üzrə ümumi məhsulun dəyəri
- 2) bitkiçilik məhsullarının dəyəri
- 3) heyvandarlıq məhsullarının cəmi
- 4) emal müəssisələrinin dəyəri
- 5) xidmət sahələrindən əldə edilən gəlir

256. Aqrar sferada aralıq məhsul nədir?

- 1) istehsal olunan xalis məhsul
- 2) əmək məhsuldarlığı
- 3) məhsulların maya dəyəri
- 4) ümumi məhsulun bir hissəsi
- 5) əmək haqqının səviyyəsi

257. Aqrar sferada yağ istehsalında aralıq məhsul hansıdır?

- 1)) kənd təsərrüfatından alınan yem və dən
- 2) inəklərə verilən şirəli yem
- 3) tərəvəzdən alınan tullantı
- 4) heyvanlara verilən qaba yem
- 5) çay tikanın tullantısı

258. Aqrar sferada alınan yem və dən nəyin son məhsulu hesab olunur?

- 1) heyvandarlığın
- 2) bitkiçiliyin
- 3) xidmət sahələrinin
- 4) üzümçülüyn
- 5) yemçiliyin

259. Aralıq məhsul kimi istifadə olunan qüvvəli yem nəyin son məhsuludur?

- 1) emal müəssisələrinin
- 2) kənd təsərrüfatının
- 3) meşə təsərrüfatının
- 4) qarışıq yem zavodunun
- 5) balıqçılıq təsərrüfatının

260. Aqrar sferada kərə yağın alınmasında aralıq məhsul kimi istifadə olunan süd hansı sahənin son məhsuludur?

- 1)) heyvandarlığın
- 2) bitkiçiliyin
- 3) qoyunçuluğun
- 4) donuzçuluğun
- 5) arıçılığın

261. Aqrar sferanın fəaliyyətinə qiymət verərkən nə əsas götürülməlidir?

- 1) ümumi məhsulun dəyəri
- 2) aralıq məhsulun dəyəri
- 3) emala gedən məhsulların dəyəri
- 4) satılan məhsulun dəyəri
- 5)) ümumi məhsuldan aralıq məhsul çıxıldıqdan sonra qalan hissə

262. Aqrar sferada son məhsula nələr daxildir?

- 1)) emaldan alınan ərzaq məhsulları
- 2) əkinçilikdən alınan məhsullar

- 3) heyvandarlıqdan alınan məhsullar
- 4) məsrəflərin artma ehtimalı
- 5) əmək məhsuldarlığının yüksəlməsi

263. Aqrar sferada mənfəət nədir?

- 1) pul gəliri
- 2) ümumi gəlir
- 3) təsərrüfat hesablı gəlir
- 4) xalis gəlirin reallaşan hissəsi
- 5) ümumi məhsulun dəyəri

264. Aqrar sferada səmərəliliyi əks etdirən ümumiləşdirilmiş göstərici nədir?

- 1) əmək haqqı
- 2) istehsal xərci
- 3) mexanikləşmə
- 4) məhsuldarlıq
- 5) əmək məhsuldarlığı

265. Aqrar sferada əmtəəlik məhsul nəyə deyilir?

- 1) istehsal olunan məhsula
- 2) satılan məhsula
- 3) tədarük olunan məhsula
- 4) emal olunan məhsula
- 5) saxlanılan məhsula

266. Aqrar sferada idarəetmə nədir və onun əsas funksiyası nədən ibarətdir?

- 1) işçilərin hərəkətini təmin edər və istiqamətləndirir
- 2) əmək ehtiyatlarını hərəkətə gətirir
- 3) istehsalı səmərəli təşkil edir
- 4) istehsalın ixtisaslaşmasına səbəb olur
- 5) əməyin stimullaşdırılmasını təmin edir

267. Aqrar sferanın idarə edilməsi fənninin obyektı nədir?

- 1) sosial-iqtisadi sistemdir
- 2) sosial inkişafdır
- 3) iqtisadi yüksəlişdir
- 4) texniki təchizatdır
- 5) müasir texnologiyadır

268. Aqrar sferanın idarə edilməsi fənninin predmeti nədir?

- 1) iqtisadi əlaqədir
- 2) sosial münasibətdir
- 3) əmək münasibətləridir
- 4) aqrar sahədə istehsaldır
- 5) elmi-texniki tərəqqidir

269. Aqrar sahədə regionların, ərazilərin idarə edilməsi nə deməkdir?

- 1) əməyin idarə olunmasıdır
- 2) elmi-texniki tərəqqinin idarə olunmasıdır
- 3) bələdiyyələrin idarə olunmasıdır
- 4) ictimai istehsalın idarə olunmasıdır
- 5) sosial idarəetmə sistemidir

270. Aqrar sahənin idarə edilməsinin təşkili üçün nəyi nəzərə almaq vacibdir?

- 1) istehsalın intensivləşməsi
- 2) istehsal prosesinin mexanikləşdirilməsi
- 3) əməyin təşkili qaydaları
- 4) istehsal xüsusiyyətləri
- 5) iqtisadi əlaqələr

271. Aqrar sferada idarəetmə mərhələlərinin formalaşmasına nə təsir göstərir?

- 1) ixtisaslaşma
- 2) inteqrasiya
- 3) kooperasiya
- 4) təmərküzləşmə
- 5) istehsal amilləri

272. Aqrar sferaya daxil olan sahələrinin idarə edilməsi kim tərəfindən həyata keçirilir?

- 1) aqrar sahə tərəfindən
- 2) müəssisələr tərəfindən
- 3) bələdiyyələr tərəfindən
- 4) icra hakimiyyəti tərəfindən
- 5) nazirlik tərəfindən

273. Aqrar sferada iqtisadi münasibətlərin tənzimlənməsi, istehsal-iqtisadi əlaqələr kim tərəfindən idarə olunur?

- 1) Nazirlik
- 2) İcra hakimiyyəti

- 3) Bələdiyyələr
- 4) tam sərbəst
- 5) xidmət sahələri

274. Aqrar sferada inzibati idarəetmə metodunun iqtisadi idarəetmə metodu ilə əvəzlənməsinə nə şərait yaratmışdır?

- 1) istehsalın ixtisaslaşması
- 2) müstəqilliyin təmin olunması
- 3) pul gəlirlərinin artması
- 4) mənfəətin artım surəti
- 5) maddi marağ

275. İqtisadi idarəetmə metodu nəyin idarə obyektinin fəaliyyətinə təsir vasitəsi ilə həyata keçirilir?

- 1) mexanikləşmənin
- 2) istehsalın texnologiyasının
- 3) iqtisadi amillərin
- 4) əməyin təşkilinin
- 5) istehsala xidmətin

276. Aqrar sferada idarəetmə funksiyası məqsədə nail olmaq üçün idarəetmə obyektinin nəyidir?

- 1) fəaliyyətidir
- 2) təşkilidir
- 3) genişləndirilməsidir
- 4) məhdudlaşdırılmasıdır
- 5) stimullaşdırılmasıdır

277. Aqrar sferada istehsalın miqyasının dəyişməsi idarəetmə funksiyasının məzmununa necə təsir göstərir?

- 1) məhdudlaşır
- 2) genişlənir
- 3) dəyişmir
- 4) yenidən qurulur
- 5) ciddi şəkildə dəyişir

278. Kənd təsərrüfatı müəssisələrində istehsalın həcmində kəskin artması nəticəsində idarəetmə funksiyasında yerinə yetirən nəyin dəyişməsi baş verir?

- 1) heç nə dəyişmir
- 2) işlərin həcmi və sistemi dəyişir

- 3) funksiyalar təzələnir
- 4) funksiyalar yeniləşir
- 5) funksiyalar dəyişir

279. Aqrar sferada idarəetmə funksiyaları təzahür və mahiyyət etibarilə necə olur?

- 1) eyni
- 2) oxşar
- 3) əlaqəli
- 4) əlaqələri çox yaxın
- 5) müxtəlif

280. Aqrar sferada idarəetmə funksiyalarına nə aiddir?

- 1) xammal istehsal edən sahələr
- 2) emal müəssisələr
- 3) tədarük, satış, saxlanma
- 4) bunların heç biri
- 5) bunların hamısı

281. Aqrar sferada idarəetmə prosesi məqsəd qoyuluşu ilə başlayır və məqsədin yerinə yetirilməsinin nəyi ilə başa çatır?

- 1) istehsalın nəticəsi ilə
- 2) uçotu və təhlili ilə
- 3) məhsulun emalı ilə
- 4) məhsul satışı ilə
- 5) gəlirlərin alınması ilə

282. Aqrar sferada idarəetmənin hansı üsullarından həm ayrılıqda və həm də idarəetmənin başqa üsullarını həyata keçirməkdə istifadə oluna bilər?

- 1) siyasi
- 2) texnoloji
- 3) təşkilati
- 4) sosial
- 5) inzibati

283. Aqrar sferada sahibkarlıq formalarının idarə edilməsi qaydaları necə müəyyən edilir?

- 1) inzibati qaydada
- 2) normativ yolları
- 3) təşkilati qaydada
- 4) sərbəst qaydada
- 5) göstəriş əsasında

284. Sahibkarlıq fəaliyyəti şəraitində aqrar sferada idarəetmənin hansı formasından istifadə olunur?

- 1) normativ
- 2) təşkilati
- 3) iqtisadi
- 4) inzibati amirlik
- 5) müqayisə

285. Aqrar sferada idarəetmə prosesini ümumi şəkildə təsnifləşdirməyə imkan verən amil nədir?

- 1) cansız təbiətdə idarəetmə sistemi
- 2) texniki sistemlərdə idarəetmə
- 3) canlı təbiətdə idarəetmə
- 4) bioloji sistemlərdə idarəetmə
- 5) sosial sistemlərdə idarəetmə

286. Aqrar sferada torpaqdan, əmək ehtiyatlarından səmərəli istifadə edən əsas amil hansıdır?

- 1) texnoloji sistem
- 2) texniki sistem
- 3) təşkilati sistem
- 4) aqrobioloji
- 5) aqrotexniki

287. Aqrar sferada innovasiya əsasən nə ilə xarakterizə olunur?

- 1) iqtisadiyyata qoyulan vəsaitin nəticəsi ilə
- 2) cəmiyyətin inkişafı ilə
- 3) elmi-texniki tərəqqinin (ETT) əsas tərəfi kimi
- 4) iqtisadiyyatın inkişafı kimi
- 5) yeni istehsal növləri kimi

288. Aqrar sferada yeni texnologiyanın tətbiqində əsas qoyuluşlar hansı istiqamətə yönəldilir?

- 1) istehsalın ixtisaslaşmasına
- 2) innovasiyanın inkişafına
- 3) istehsalın intensivləşməsinə
- 4) əməyin təşkilinə
- 5) istehsalın idarə edilməsinə

289. Aqrar sferada innovasiya fəaliyyəti özünü hansı formada biruzə verir?

- 1)) elmi-texniki tərəqqinin əsas tərəfi kimi
- 2) inkişafın əsas hissəsi kimi
- 3) istehsala xərclərin artması kimi
- 4) ixtisaslaşmanın dərinləşməsi kimi
- 5) əsas fondlardan istifadə

290. EET nəyin dəyişməsinə və inkişafına təsir göstərir?

- 1) istehsalın strukturunun dəyişməsinə
- 2) əmək vasitələrinin dəyişməsinə
- 3) təsərrüfat formalarının dəyişməsinə
- 4) maşın və mexanizmlərin dəyişməsinə
- 5) istehsalın texnologiyasının dəyişməsinə

291. Aqrar sferada ETT inkişafı insanlar arasında nəyin yaxşılaşmasına təsir edir?

- 1) istehsalın ixtisaslaşmasına
- 2) əməyin təşkili formalarına
- 3) qarşılıqlı münasibətlərin yaxşılaşmasına
- 4) böhranlı vəziyyətin yaranmasına
- 5) iqtisadi artıma

292. Aqrar sferada ETT-nin inkişafı nəyə şərait yaradır?

- 1) enerji gücünün azalmasına
- 2) xərclərin artmasına
- 3) əmək məsrəflərinin çoxalmasına
- 4) ehtiyatlardan səmərəli istifadəyə
- 5) resurslardan səmərəsiz istifadəyə

293. Aqrar sferada EET-nin inkişafı nəyə əsaslanır?

- 1)) iqtisadi və bioloji qanunlara
- 2) EET məxsus qanunlara
- 3) təbii iqlim şəraitinə
- 4) regional xüsusiyyətlərə
- 5) istehsalın inkişafına

294. Təsərrüfat formalarının birinin digərinə çevrilməsi necə həyata keçirilir?

- 1)) ölkə qanunvericiliyinə uyğun olaraq
- 2) belə hal həyata keçirilmir
- 3) yavaş-yavaş
- 4) bunların heç biri

5) bunların hamısı

295. Ərazi məşğulluq proqramının I bölməsinə bunlardan hansı aid edilir?

- 1) məşğulluq və işsizliyin tənzimlənməsində əmək bazarının rolu
- 2) əmək bazarının hesablanması
- 3) iqtisadi və sosial demoqrafik inkişafın əsas istiqaməti
- 4) bunların heç biri
- 5) bunların hamısı

296. Ərazi məşğulluq proqramının II hissəsinə bunlardan hansı aid edilir?

- 1) məşğulluq və işsizliyin tənzimlənməsində əmək bazarının rolu
- 2) əmək bazarının hesablanması
- 3) kadrların peşə hazırlığı
- 4) sərbəst işlərin və qeyri-məşğul əhalinin yeni işə hazırlanması
- 5) bunların hamısı

297. Ərazi məşğulluq proqramının III hissəsinə bunlardan hansı aiddir?

- 1) kadrların peşə hazırlığı
- 2) yeni işə hazırlanması
- 3) iqtisadi inkişafın istiqaməti
- 4) əmək bazarının hesablanması
- 5) bunların hamısı

298. Aqrar-sənaye kompleksinin sosial-iqtisadi əsasları nə təşkil edir?

1. (Xammal bazası, işçi qüvvəsi, məhsulların tələbatı ödəmə qabiliyyəti olması)
2. İstehsalın kompleks mexanikləşdirilməsi
3. Kənd təsərrüfatı məhsullarının qiyməti
4. İstehsala yeni texnologiyaların tətbiqi
5. Yeni bazar strukturlarının yaradılması

299. Sahələr üzrə aqrar-sənaye kompleksləri nədir?

1. (Sahələr üzrə xammal istehsalı, emalı, satışı ilə qarşılıqlı əlaqədə olan müəssisələrin birliyi)
2. İstehsal texnologiyalarının təkmilləşdirilməsi
3. Bazar iqtisadiyyatının inkişafı
4. Sahibkarlıq fəaliyyəti
5. Sahələr üzrə məhsul artımı

300. Ekoloji tarazlığın pozulmasına aşağıdakılardan hansı daha ciddi təsir göstərir?

- 1) əmək təşkili
- 2) mexanikləşmə
- 3)) suvarma texnologoyası
- 4) nəqliyyat
- 5) rabitə